

# Azərbaycan aşıq sənətinin cənub məktəbləri



Tədqiqatçılar göstəirlər ki, Azərbaycan ərazisinin ikiyə bölünməsi ilə xalqının öten iki əsrərəki milli-etnik ayrılığından ən az zərər görmüş yaradıcılıq sahələrindən biri də aşıq sənətidir. Xalqımızın könül dünyasının tərcümanı olduğuna görə aşıq sənəti hər iki Azərbaycanda mövcudluğunu ortaç məcrada qoruyub saxlamışdır.

Sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi, "Musiqi dünyası" jurnalının naşırı və baş redaktoru Tariel Məmmədovun o taylı-bu taylı bütöv Azərbaycan aşıq sənəti barədə irihəcmli tədqiqat əsərində Şimali Azərbaycanın aşıq məktəbləri ilə yanaşı, Arazin o tayındakı əsas aşıq məktəblərinin özəllikləri də sistemləşdirilib. Alimin Cənubi Azərbaycan aşıq məktəbləri barədə araşdırmasından bəzi sətirləri oxucularımıza təqdim edirik.

Cənubi Azərbaycanda Zəncan, Xorasan, Savə və Qaşqay aşıq mühitləri öz adları ilə tanınan aşağıdakı aşıq məktəblərini əsəyə gətirmişdir:

Qaradağ-Təbriz aşıq mühiti – Cənubi Azərbaycanın Mərənd, Sərəskənd, Marağa, Şəbustar, Sərab, Gələyver, Əhər mahallalarında yayılmışdır. Bu aşıq mühiti Aşıq Nemət, Aşıq

Necəf Binisli, Aşıq Əli, Aşıq Xudayar, Aşıq Əyyub və başqalarının yaradıcılığı ilə bağlıdır. Bu ərazidə yaranmış havalar – "Qaradağ şikəstəsi", "Doxabəyi", "Qürbəti", "Narinci", "Qaytarma", "Şah Xətayı divanisi", "Osmanlı divanisi" və s. sazin, balabanın və qavalın müşayiətilə ifa olunur.

**Urmiya aşıq mühiti – Cənubi Azərbaycanın Urmiya, Xoy, Maku, Səlmas, Sulduz ərazilərini əhatə edir** və Dollu Məhəmməd, Balovlu Miskin, Aşıq Cavad, Aşıq Dehqan və başqa aşıqların yaradıcılığı ilə bağlıdır. Burada aşıq repertuarında "Hicranı", "Hələbi", "Urmani divanisi", "Urmiya gözəlləməsi", "Tərəkəmə gözəlləməsi" və s. özünəməxsus havalar üstünlük təşkil edir.

Bu aşıq mühiti Aşıq Nemət, Aşıq Necəf Binisli, Aşıq Əli, Aşıq Xudayar, Aşıq Əyyub və başqalarının yaradıcılığı ilə bağlıdır. Bu ərazidə yaranmış havalar – "Qaradağ şikəstəsi", "Doxabəyi", "Qürbəti", "Narinci", "Qaytarma", "Şah Xətayı divanisi", "Osmanlı divanisi" və s. sazin, balabanın və qavalın müşayiətilə ifa olunur.

**Cənubi Azərbaycanda Zəncan, Xorasan, Savə və Qaşqay aşıq mühitləri də mövcuddur.**

Göyçə, Tovuz, Borçalı, Gəncə-Şəmkir, Şirvan, Qarabağ, Təbriz, Urmiya, Çıldır və Dərbənd saz-söz ustaları arasında istər işlədilən havacat və onun ifa üslubunda, istər yerli danışq və sözdənən söylemələrində, istərsə də saz çalğısı, oxuma texnikası, səs yüksəkliyi və səslənmə xüsusiyyətlərində, tək və ansambl (birgə) heyətdə çıxışlarında fərqlər özünü göstərir. Məssələn, Borçalı, Çıldır və Urmiya aşıqları ancaq təklikdə çıxışa üstünlük verdikleri halda, Tovuz, Gəncə-Şəmkir, Qarabağ sənətkarları həm təklikdə, həm cüt, həm də balabançı ilə məclis keçirirlər.

Şirvan və Təbriz aşıqlarının havacatı və ifa tərzisi ilə Göyçə və başqa Qərb aşıq məktəblərinin arasında köklü fərqlər var. Həmçinin, aşıq məktəbləri bir-birindən repertuarı, ifaçılıq manerası, yerli danışq dialektləri, saz aletinə yiyləlmək səviyyəsi, vokal texnikası, solo və ya birgə ifaçılıq, ansambl ifaçılığının tətbiqi ilə fərqlənirlər.

Hazırladı: T. RÜSTƏMOV,  
"Xalq qəzeti"